

DÜNYA XOCALI SOYQIRIMINI TANIMALIDIİR!



Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqadər fevralın 26-da Bakıda ümumxalq yürüyüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüsdə iştirak ediblər.

Peytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərfindən insanlıqla qarşı təraflılaşmış bu vahşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətine çatdırmaqdır.

Ön surada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırığının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qatla yetirilmiş uşaqların, qadınların və qızların portretlərini, 27 il əvvəl təraflılaşmış hadisələrin dəhşətli sahnələrini əks etdirən fotosəkkəlləri, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cazalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermek barədə çəñişlər və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutmuşdular. Məsrüt boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyanlarında "Dünya Xocalı soyqırımıni tanımlıdır!", "Xocalıya ədalət!", "Xocalınu unutmayın!", "Rədd olsun erməni faşizmi!", "Xocalı - XX əsrin soyqırımı", "Cinayətkarlar cəzasız qalmayacaqlar!", "Xocalı soyqırımı - 27 il", "Xocalı soyqırımı başarıyata qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer", "Viran edilən Xocalı yenidən dirçələcək" və s. şüurlar nümayiş etdirilib.

Ümumxalq yürüyüşü iştirakçılarının hüntü çöhrələrinə baxanda görünürdü ki, öten 27 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan sil bilməyib. Bircə gecəda yerlə yekən edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Lidişə və Sonqası ilə qoşa çakılır.

Bütövlükdə bu ümumxalq yürüyüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişməyəsi işin növbəti mərhələsidir. Dünya Xocalı qırığını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında təraflılaşmış bu vahşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cazalandırılmaması belə faciaların planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının six birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtirəmini, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüğünün bərpası üçün alındın galəni etmək əzminə nümayiş etdirib.

Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında - indiki Ermənistanda, Dağılıq Qarabağ bölgəsində və onun ətrafindakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və tacavüzkarlıq siyasetinə məruz qalaraq, doğma yurdlarından didərgin salınib, qaçqın və məcburi köçküna çevriliblər. "Böyük Ermənistən" xülyası ilə yaşayış ermənilər öz məqsədlərinə çatmaq üçün xarici həmşədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyaseti aparıblar. Təkcə XX əsrədə azərbaycanlılar dörd dəfə - 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.



Mühəribənin gedisinin ən faciəvi sahifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağılıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə mühəribədən əvvəl 7 min insan yaşayırırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistən silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-nə keçən gecə kültlü artilleriya zərbələrinin ardına Ermənistən silahlı qüvvələri keçmiş SSRI-nin 366-ci motoatıcı alayının köməyi ilə Xocalı işğal etdilər. İşğalçılar Xocalıni darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımı töötəldilər.

Müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürürlərək işgancalara məruz qalub. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu gündək məlum deyil. Qırığın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərçinin 8 ailə tamamilə mahv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Azərbaycan Respublikasına qarşı davam edən tacavüz fonunda Ermənistən tərəfindən təraflılaşmış mühəribə, insanlıq əleyhina cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülliキ və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgancalara və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza

növlərinə qarşı Konvensiya, ırqı ayrı-seçkililiyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının ciddi şəkildə pozulmasıdır.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addimları atır. Bu sahədə məqsədönlü fəaliyyət Ümummilli lider Heydar Əliyev Azərbaycanda siyasi hakimiyətə qayıdan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydar Əliyev Fondunda vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbligat işini daha da fəllaşdırıb. Xocalı soyqırımıñ dönya miyazasında tanıdlılış istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilati Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində



Xocalıda təraflılaşmış kültlü qatlıların soyqırımı aktı olduğu təsdiq edilib. Rumiyya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABS-in 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qatlıları kimi qiymətləndirirək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılarından ibarət mülki əhalisinin qatla yetirilməsinin "mühəribə cinayətləri və ya insanlıq qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" olduğunu müəyyən edib.

Har il olduğu kimi, bu il də Heydar Əliyev Fondundan dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışasının tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbumlar və kitablar paylanıblı. Aksiyalar çərçivəsində ermənilərin vahşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri



taşkil olunub. Qardaş Türkiyədə, ABŞ-də, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anim tədbirləri, konfranslar, sərgilar, müsabiqələr icimaiyyət arasında böyük aks-səda doğurub.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüyüdü dünya icimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə azminin yenilməzliyini təsdiqləyən 2016-cı ilin Aprel döyüşləri və ötən ilin mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerda qalmayacaq. ♦

İlham Fətəliyev
Azər Əlihüseynov

